



# “Nazeləmə” rəqsinin daimi səhnə həyatı

Əhsən Rəhmanlı

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

E-mail: ahsanrahmanli@mail.ru

“Nazeləmə” rəqsi böyük rəğbat və populyarlıq qazanıb. Rəqsin iki qəhrəmanı var - oğlan və qız. Musiqisinin, quruluşunun müəllifi və ilk ifaçısı Əlibaba Abdullayev özü olub. O, 1942-ci ildən başlayaraq bu rəqsi Leyla Bədirbəyli, sonralar Əminə Dilbazi, Şəfiqə Əmirova və Tutu Həmidova ilə ifa etmişdir. Bu rəqsdə iki gəncin bir-birinə məhəbbət hissələri tərənnüm edir. Həmin duyğular rəqs hərəkətləri və üz cizgiləri ilə təqdim olunur. Qız obrazının nazi daha qabarıq nəzərə çarpar. Rəqsin adı da elə buradan götürülərək “nazeləmə”, “naz etmə” anlamından yaranmışdır. Klassik şairlərimiz və aşıqlarımız gözəlin nazını vəf ediblər. Sevən, sevilən qızlar sevdiyi oğlana naz satır, işvələnir. Xalq mahnılarından birində deyildiyi kimi, “sevgisiz naz ola bilməz”sa, nəzsiz sevgi da mümkün süzdür... Sevginin cəfəsi da, səfəsi da, dadı-ləzzəti də elə sevginin, sevgilinin nazındadır. Ə.Abdullayev bu hikməti, sevginin fəlsəfəsini rəqsə gətirmiş və açıb göstərə bilmişdir. Oğlanın solosunda daha şox, çevik hərəkətlər var. Bunlar sevgidən vacət gələrək coşan oğlanın qızı öz sevgisini bildirməsidir. Rəqsdə təbii ki, ilk anlarında qız naz edir, rəqsə daxil olmaq istəmir, utanıb çəkinir, örpəklə üzünü örtməyə, yani yaşmanın mağazaçıları, həm də oğlana işarə edir ki, buyur, rəqsdə bacarığını göstər... Oğlan da öz çevik hərəkətləri ilə məharətini göstərir. Finalda əvvəl qız, sonra isə oğlan və qız birlikdə oynayıb səhnəni tərk edirlər. Əslində bu rəqsdə qız obrazı qabarıq göstərilməlidir.

Rəqsin daxilində cərəyan edən hadisənin xarakterinə uyğun hərəkətlər seçimi ümumi qayə ilə uyğunluq yaradır. Burada duyğu ilə hərəkətlər harmoniya təşkil edir. Rəqsdə milli çalarlarla milli kolorit məfhumu konkret mənə kontekstində söykənərək, emosiyalarla, duyma vasitələri ilə çatdırılır.

1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanı SSRİ-də “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şəhəri altında idi. Ədəbiyyat və incəsənət əsərləri müharibə mövzusuna və qələbənin təmin olunmasına xidmet edirdi. Dahi bəstəkar Ü.Hacıbəylinin “Vətən və cəbhə” əsəri əsasında 1942-ci ildə bədii kompozisiya hazırlanmış və ora maraqlı rəqslər daxil edilmişdi. Kompozisiyanın ərsəyə gəlməsində Ə.Abdullayevin xüsusi xidməti olmuşdu. Burada o, həm rəqqas, həm gözəl səslə müğənni və bacarıqlı xoreoqraf kimi mü hüüm işlər görmüşdü. “Nazeləmə” rəqsinə də həmin kompozisiyanın tərkibi üçün məzəli rəqs kimi hazırlamışdı. Rəqsin musiqisini də özü bəstələmişdi [1, s. 25-27].

“Vətən və cəbhə” əsərində cəngavərlik, qorxmazlıq, mübarizə, döyüş ruhu aşıladıq üçün əsgərlər qarşısında oynanıllar kən ruh yüksəkliyi yaradırdı. Bu kompozisiya İranın yerləşdirilmiş sovet qoşunlarının qarşısında da nümayiş etdirilmişdi.

Mühəribənin şiddətli dövründə, 1944-cü ilin dekabr ayında Gürcüstanda keçirilən Zaqafqaziya respublikalarının ədəbiyyatı və incəsənəti günlərinə Dövlət Mahnı və Rəqs Ansamblı 80 nəfər heyətlə və zəngin proqramla qatılmışdı. Orada “Vətən və cəbhə” kompozisiyası da oynanılmışdı. “Nazeləmə” rəqsində Böyükəğa Atababayev və Şəfiqə Əmirova çıxış etmişdi [1, s. 27]. Məşhur “tryuk” rəqqası Mirməmməd Mircəfar oğlu (Böyükəğa Məmmədov) 1945-ci ildə müharibə bitəndən sonra Moskvada keçirilən Ümumittifaq Olimpiadasında tərəf-müqabilə Fizza Hənifəyeva ilə “Nazeləmə” rəqsinə ifa edərək növbəti nümayiyyətə imza atdı.



Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solistləri Əlibaba Abdullayev və Əminə Dilbazi Cəxoslovakiyada keçirilən Ümumdünya Festivalında “Nazeləmə” rəqsinə ifa ediblər. Bu rəqs-duetə görə onlara festivalın diplomu təqdim olunub. «Юность мига» və digər Praqa qəzetlərində barələrində geniş məqalələr yazılıb və şəkilləri verilib [1, s. 29-30].

Əminə Dilbazinin xatirələrində: “1947-ci il. Gənclərin Beynəlxalq Praqa Festivalı. Əlibaba Abdullayev və çalğıçılarla Çexoslovakiyaya yola düşdüm. Bu ikinci xarici ölkə səfərim idim. Festivala dünyanın bir sıra ölkələrindən nümayəndələr gəlmişdi. Rəqs sənəti ifaçılarının belə böyük forumunu ilk dəfə gördüm. Mənim üçün ən xoşbəxt və unudulmaz günlər idi. “Nazeləmə” rəqsinə Əlibaba Abdullayevlə yüksək səviyyədə ifa elədim. Açıq deyim ki, hələ heç vaxt belə uğur qazanmamışdım. Həqiqətən də bu, o illərdə nailiyyətimizin ən yüksəyi idim. Gur alqış sədaları ilə üç dəfə səhnəyə qaytarıldıq. Səhnəyə hər qayıdışımız, ifa edib çıxmışımız alqışlara qərq olurdu. Hər dəfə “Nazeləmə”ni yüksək temperamentlə təqdim elədim. Sadəcə rəqs etmirdik, o qədər xoşbəxt idik ki, səhnədə quş kimi pərvazlanırdıq. Bizim ifamızda doğma Azərbaycan rəqsləri alqışlara və gül-cicəyə bürünmüştü. Ifaçı üçün bundan artıq sevinc, səadət ola bilərmi? Tamaşaçılar təbrik etmək və ürək sözlərini bildirməkdən ötrü səhnə arxasına galındılar. Festivalın bütün iştirakçıları bizi təbrik edirdilər [2, s. 40]”.

Rejissor T.Tağızadənin “Mən rəqs edirəm” sənədlə filminin çəkilişi zamanı Ə.Abdullayev “Nazeləmə”ni ifa etmək üçün Ə.Dilbazini təklif etmiş və rəqsi Mahmud Esenbayevin ifa tərzinə uyğunlaşdırılmışdı. Qeyd etmək lazımdır ki, keçmiş SSRİ məkanında məşhur rəqqas, çəçen xalqının nümayəndəsi M.Esenbayevi “rəqsin şairi” adlandırdılar.

Mahnı və Rəqs Ansamblında “Nazeləmə”də Ramiz Məmmədov Əminə Dilbazi, Tutu Həmidova, Roza Cəlilova ilə tərəf-müqabil olmuş, Qorxmaz Qurbanov Roza Cəlilova, Nailə Mahmudova, Afaq Məlikova, Zemfira Camalova və başqları ilə oynamışdır. Bu rəqsdə Zemfira Həsənova Əkbər Həsənov, Qorxmaz Qurbanov, Azad Hüseynov və Nəriman Kərimovla tərəf-müqabil olub. Kamil Dadaşov da burada adı çəkilən tərəf-müqabillərlə “Nazeləmə” rəqsinə öz peşəkar möhürüni vurmuşdur.

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı 1958-ci ildə Çin Xalq Respublikasının IX ildönümü ilə əlaqədar bayram tədbirlərində iştirak üçün o ölkəyə göndərilir. Ansambl həmin ilin son aylarında orada maraqlı program və uğurlu ifalarla böyük rəğbat qazanır [1, s. 50-55].

Aliyə Ramazanovanın fikirlərindən: "Çin Xalq Respublikasına qastrol səfərimiz çox böyük uğurlarla yadda qaldı. Rəqs kraliçəmiz Əminə Dilbazinin "Turaci", "Nazeləmə", Roza Cəlilovanın "Tirməşəl", Büyükağa Məmmədovun "Çoban" rəqsi alçışlarla qarşılıdır və onlar dəfələrlə sahnəyə davat olunurdular" [3, s. 12]. "Nazeləmə"də Əminə Dilbazinin duet ortağı Büyükağa Məmmədov, bəzən Ramiz Məmmədov olmuşdur.

Mahnı və Rəqs Ansamblının solisti Nisəxanım Rəhimova Əvəz Qasımov, Qorxmaz Qurbanov, Alim Zeynalov və Azad Hüseynova "Nazeləmə"ni çox gözəl ifa etmişdir. Dövlət Rəqs Ansamblının solisti Səbinə Qasımovaya həyət yoldaşı Yusif Qasımovla və kollektivin başqa ifaçıları ilə təraf-müqabil olaraq əla sənət göstərmişdir.

Xankəndi pioner və məktəblilər evinin rəqs dərnəyinin, sonralar Azərbaycan Dövlət Universitetində Əlibaba Abdullayevin rəhbərlik etdiyi tələbələrdən ibarət rəqs kolektivinin üzvü olmuş Gündüz Məhərrəmov "Nazeləmə" rəqsinin ən mahir ifaçılarından sayılırdı.

Mahir rəqqas Xanlar Bəşirov SSRİ xalq artisti Rəşid Behbudovun rəhbərlik etdiyi Dövlət Mahnı Teatrında 1979-1986-ci illərdə çalışarkən Zitta Babazada ilə "Nazeləmə" rəqsinə oynamışdır. Bu rəqs həmin teatrın repertuarında əhəmiyyətli yer tutaraq dünya sahnələrini fəth etmişdir.

Əməkdar artistlər Xanlar Bəşirov və Cəmilə Bayramovanın birlikdə ifa etdikləri "Nazeləmə" rəqsinin televiziya çəkilişi internet vasitəsi ilə də yayılmışdır. Buna tamaşa etdikdə ifaçıların üzərlərinə düşən vəzifəni yerinə yetirdikləri, rəqsin məzmununu, ideyasını aça bildikləri və obrazı yaratdıqları acıq-aydın görünür.

2001-ci ildə Londonda Azərbaycan safirliyində bədii tədbir keçirilib. Orada Azərbaycan musiqiçilərinin çox uğurlu çıxışı olub. Xanlar Bəşirov tədbirdə "Qayıtağı", "Çoban" solo rəqslər və həm də Nigar Hüseynova ilə birlikdə "Nazeləmə" və "Xəyal" duet-rəqslərdə böyük peşkarlıq göstərib. İngiltərə və Türkiyə mətbuatı bu tədbiri geniş şəkildə işıqlandırırdıqən rəqslərimizə xüsusi diqqət yetirmiş və ifaçılarımızın unikal sənətindən söz açmışdır.

X.Bəşirov və C.Bayramova 2002-ci ildə Londonda bəstəkar Rauf Hacıyevin əsərlərinin diskinin təqdimat mərasimi keçirilərkən "Nazeləmə" rəqsinde yüksək səviyyəli ifa göstəriblər. Tədbirdə Azərbaycanın və İngiltərənin dövlət rəhbərləri, rəsmi şəxslər iştirak edirdilər. Qeyd olunmalıdır ki, X.Bəşirov və C.Bayramovanın "Nazeləmə" duetində səmimiyyət, dərin məhəbbət hissələri, inandırıcı sevgi duyguları acıq-aydın özünü biruza verir. Hiss edirsən ki, bu yalnız rəqs deyil, bir sahnəcikdir və əsl sənət əsəridir.

1970-ci illərin əvvəllərində Mahnı və Rəqs Ansamblının gənc solisti Tamilla Eldarovə müxtəlif məkanlarda olan konsertlərdə solistlər Əlikram Aslanov, Rafiq Əzizov və Eldar Əliyevlə təraf-müqabil olmuşdur.

1970-ci illərin II yarısında Mahnı və Rəqs Ansamblında çalışan Zakir və

#### Ədəbiyyat:

1. Abdullayeva E. Əlibaba Abdullayev. Bakı, "Nurlar", 2015, 264 s.
2. Əşrəf S.İ. Rəqqasə Əminə Dilbazi. Albom-monografiya. Bakı, 2009, 72 s.

#### Резюме:

Ахсан Рахманли

#### СЦЕНИЧЕСКАЯ ЖИЗНЬ ТАНЦА «НАЗЕЛЕМА»

В статье рассказывается о танцевальной структуре «Назелема», ее успехах на фестивалях, на большой сцене, за рубежом, этого неувядоющего танца со временем его создания, а также имена его самых известных исполнителей. Тема раскрывает все достоинства и тонкость постановки, а действия, которые некоторые танцовщицы недавно добавили в этот дuet, недопустимы.

**Ключевые слова:** танцевальная структура, дует, исполнитель, «Назелема»

Leyla çütlüyüünün ifasında da "Nazeləmə"mə öz təravəti ilə seçilirdi. Leyla xanım bu rəqsdə Əvəz Qasımov, Azad Hüseynov və Fərhad Vəliyevlə də təraf-müqabil idi. Həmin ansamblın mahir rəqqası Etibar Zeynalov "Nazeləmə"də Naila Mahmudova, Tamilla Eldarova, Afaq Məlikova, Nisa Rəhimova və Cəmilə Bayramova ilə rəqsin məzmun və mahiyyətini ustalıqla açmış, əsl obraz yaratmışlar. Zemfira Həsənova ömür-gün yoldaşı Əkbər Həsənovla təraf-müqabil olaraq unikal rəqs nümunəsi nümayiş etdirib. Nazim Abdullayev hayat yoldaşı Dilbər Abdullayeva ilə istor Filarmoniyanın, mədəniyyət müəssisələrinin, istərsə də xarici ölkələrin sahnələrində "Nazeləmə" ilə cazibəli, hərarətli məzmun, dəyərli süjet göstərib, özlərini bir daha bu rəqsdə təsdiqləyə biliblər.

Fərhad Qəndahov 1978-ci ildən Dövlət Rəqs Ansamblında çalışarkən xalq artisti Cəmilə Bayramova, əməkdar artist Tamilla Xudayarova, Sevinc Hümbətova və Rəna Zöhrabova ilə "Nazeləmə" rəqsinə xüsusi maharətlə oynamışlar. Dövlət Mahnı Teatrında isə bu duet-rəqsdə Zitta Babazadə ilə təraf-müqabil olub.

Əməkdar artist, nadir rəqs ifaçılarından biri Namus Zöhrabov "Nazeləmə" rəqsinə Dövlət Mahnı Rəqs Ansamblında xalq artisti Afaq Məlikova, sonralar isə öz ömür-gün yoldaşı Rəna Zöhrabova ilə ifa etmişdir. Bu ansamblın üzvləri Zülfüyyə və İlham İbrahimov cütlüyü də "Nazeləmə" rəqsinədə uğurlar qazanıblar.

İlqar Fəhminin ssenarisi əsasında "Azərbaycanfilm"da Fikrat Əliyevin rejissorluğu ilə çəkilən "Axırıcı dayanacaq" bədii filmində hadisə "Qocalar evi"ndə cərəyan edir. Sakinlər istirahət köşkündə əyləşib dincələrkən sakinlərdən biri, gəmi kapitanı qarmon çalar, ahih kişi və qadın "Nazeləmə" rəqsinə oynayırlar. Köşkdə əyləşən qocalar tamaşa edib sevinirlər.

Yarandığı andan bu günə qədər "Nazeləmə" rəqsi öz populyarlığını qoruyaraq səhnədən düşmür və sənət sahələrində də müntəzəm repertuarlarda qalır. "Nazeləmə" hətta Azərbaycanın müasir toylarının ssenarisinə daxil olmuşdur. Toyun ən gur çağında peşəkar ifaçılar bu rəqsi sərgiləyirlər.

Zəruri qeyd: Son 15-20 ildə "Nazeləmə"də oğlan roluun ifaçıları iti sürətli solo yerində rəqsin məzmununa xələl gətirən, xoşa gəlməyən, bəyənilməyən, qəbul olunmayan, ədəb-ərkana siğmayan, bir sözlə yaxşı görüntü yaratmayan hərəkat edirlər. Rəqsin həmin anında sevdiyi qızın məhəbbətindən coşub vəcdə gələn oğlan onun qarşısında coşqun təbli rəqs sərgiləyir. Bu tabiidir, olmalıdır. Rəqqas sol ayağının barmaqları üzərində maharət göstərir, lakin bəyənilməyən odur ki, o, sağ ayağını qızın qarşısında bacardığı qədər yüksəyə qaldırıb ona təraf dik şəkildə istiqamətləndirir, bir növ təpik atması, qarşı tərəfi rədd etməni xatırladır. Bunlar rəqsin mahiyyətinə zidd olmaqla bərabər, nəzakətsizlikdir, ədəbdən, milli-mənəvi dəyərlərimizdən, mədəniyyətdən uzaqdır. Rəqsə diqqətlə tamaşa edərkən həmin an nəzərə çarpır və xoşa gelmir. Həmin rəqqaslara məsləhət görürük ki, ustad sənətkarlar Əlibaba Abdullayev və Büyükağa Məmmədovun kinoxonikada qorunan "Nazeləmə" rəqsinədəki ifalarına nəzər yetirsinlər. Orada çox gözəl hərəkətlər öz aksini tapır. ♦

3. Ramazanova A. Fəridə L. Rəqsin mələyi. Bakı, "Qanun", 2005, 117 s.

4. Ramazanova A. Sönməyən ulduzlar. Bakı, "Ecoprint", 2017, 224 s.

5. Rəhmanlı Ə. Qəmər Almaszadə. Bakı, "Şərq-Qərb", 2017, 111 s.

#### Summary:

Ahsan Rahmanli

#### STAGE LIFE OF THE DANCE "NAZELEMA"

The article tells about the dance structure of "Nazeləmə", its successes at festivals, on the big stage, abroad, about this unfading dance since its inception, as well as the names of its most famous performers. The theme reveals all the advantages and subtleties of the production, and the actions that some dancers have recently added to this duet are unacceptable.

**Key words:** dance structure, duet, performer, "Nazeləmə"